

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nö 12 (2046) 15 fevral 2020-ci il

Bu gün iki yüzə yaxın bayatısı, xeyli məsəlləri, aforizmləri toplanan, hələ xeyli könül əmanətləri də hələlik xalq arasında ağızlıarda dolaşan, el arasında gah haqq aşağı, gah bayatı ustası, gah el şairi, gah da ozan-aşiq adlandırılın Lələ kimdir?

Öncə deyək ki, Lələ ad deyil, təxəllişdir. Çünkü Qorqud atadan tutmuş indiki dövrə qədər Azərbaycan ədəbiyyatı tarixində bəlli olan adların içərisində Ləleyə bənzər ikinci bir ada təsadüf edilmir.

Lələnin təxəlliş olması barədə fikir mübadiləsi aparmağa lüzum yoxdur. Təxəlliş götürmək klassik Azərbaycan

cəsinə görə seçildiyi kimi, bu təxəllişsü də şübhəsiz ki, dərin zekası və müşahidəsi ilə seçilən, fitri istedadı ilə fərqlənən, incə, lakin üsyankar şeirləri ilə ürəklərə yol tapan sənətkar götürə bilərdi.

Xalq arasında işlənən aforizmlərdən və məsəllərdən Lələnin qüdretli sənətkar olduğu bir daha təsdiq edilir, onun poetik yaradıcılığında bayatı janrı əsas yer tutur. "Sən deyən Lələ bayatısındır", "Lələ kimi bayatı çağırır", "Lələ bayatısı kimi kövrəkdir", "Lələ deyiləm ki, bayatı çağırıram" və s. deyimlərinin indi də işlənməsi bir daha sübut edir ki, Lələ sağılığında bayatı

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN
İNKIŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT
DƏSTƏYİ FONDUNUN MALİYYƏ DƏSTƏYİ İLƏ DƏRC OLUNUR



Lələ təxəllişlü el şairi kimdir?



və ümumən Şərqi poeziyası nümayəndələri üçün səciyyəvi haldır. Nizami, Firdovsi, Qivami, Xəqani, Nəsimi, Füzüri, Xətai, Kişvəri və s. təxəllişlər bu qəbildəndir. Digər tərəfdən isə XV-XVII əsrlərde "Lələ" titul-vəzifə olmuşdur. Şübhəsiz ki, bu gün əsl adı bəlli olmayan Lələ təxəllişü ilə tanınan bu el şairi də yaşıdagı dövr üçün daha önemli olan məlum təxəllişü seçmişdir.

Lələni ilk dəfə bayatı yanan şairini təqdim edən professor M. Seyidov da "Lələ"nin təxəlliş olduğunu yazar.

Folklorşunas-alim, professor M. Həkimovun da qənaəti belədir: "Lələ bayatılar ustadının qəbul etdiyi ləqəb təxəllişidür".

Lələni təsəvvüf şairi kimi səciyyələndirən filologiya elmləri doktoru, professor Füzuli Bayatın fikrincə "Türk təsəvvüf şeri və saz şairləri ilə məşğul olan alimlərin qənaətinə görə, aşiqlıq təriqətə çox yaxın və bəlkə də ondan çıxmışdır. Haqq aşığının yanğısı, sazindakı, sözündəki sehr də təsəvvüfdən gəldi. O, haqq aşığı olan dərvishliyin qırıq məqamına keçən, fəqirliyin qırıq məqamında oturan fəna-filla mərtəbəsinə qalxıb bəqa-billa olan sazlı-sözlü dərviş idi. Təsəvvüf şairi kimi haqq aşığıının da təxəllişü "Dədə", "Xəstə", "Miskin", "Qul", "Lələ" və s. idi. Orta əsrlərdə şahzadələrin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün təyin edilən "Lələ" qabiliyyətinə, bacarığına, mədəni səviyyəsinə, dərin düşün-

ustası, bayatı bilincisi kimi ad qazanmış, ölümündən sonra da bədahətən bayatı söyləmək məhərəti unudulmayışdır. Yaşadığı tarixi kəsimin içtimai mühitində Lələ bayatıları geniş şöhrət qazanmışdır. Tədqiqatlar sübut edir ki, vaxtı ilə bayatı söyləmək Lələ üçün adı hal olmuşdur. Tədqiqatlar onu da sübut edir ki, həzırda az bir hissəsi bizi gəlib çatan Lələ bayatıları bir zamanlar sysiz-hesabsız olmuşdur. Bu bayatılar ancaq şifahi şəkildə yayılmışdır. Bunlar müxtəlif dövrlər ərzində qələmə alınmadığından onun dördlüklərinin eksəriyyəti dildən-dilə, nəsildən-nəsilə, ağızdan-ağıza keçərək dəyişdirilmiş və müəllifini unutdurmuşdur. Zaman keçdikcə qədirbilənlərin hafizesində yaşayan Lələ bayatılarının böyük eksəriyyəti həmin şəxslərlə birlikdə ömrünü başa vurmuşdur. Əgər gec də olsa, nənələrin, babaların hafızasında adda-budda qalan, son günlərini yaşayan Lələ bayatıları qismən de olsa toplanmasayı, onların da aqibəti itib-batmaq faciəsi ilə neticələnəcəkdi. Ancaq bu o demək deyil ki, Lələnin bayatıları tamamilə toplanıb təqdiq olunmuşdur. Həzırda Lələnin bayatılarını sinəsində pünhan gəzdirən qocalarımız da yaşamaqdadır. Həmin bayatılar toplanmasa, onların da ömrü o qocaların ömrü qədər olacaqdır.

Çox güman ki, ustad, tərbiyəçi, övliya, məsləhətçi, el ağsaqqalı mənasını verən bu təxəllişü sənətkara el vermişdir. Dünya ədəbiyyatı tarixində parlaq istedadı və bəşəri əsərlərinə görə öz adından çox, əsərindəki parlaq qəhrəmanın adı ilə çağırılan, yaxud xalq məhəbbətinin ifadəsi kimi peşəsi ilə məşhurlaşan sənətkarlar da olmuşdur.

Uzun illərin axtarışlarından sonra toplanmış bayatılardan, adı ilə bağlı müxtəlif variantlı bayatlı-dastanlardan, xalq arasında dolaşan xeyli aforizmlərdən, hemçini rəvayətlər, deyimlər və kəlamlardan, adı ilə bağlı səslenən bayatı-tapmacalardan bir daha Lələnin bədahətən bayatılar qoşan, bu sahədə fəaliyyət göstərən şairlər içərisində tayı-bərabəri olmayan əvəzsiz bayatı şairi olduğu təsdiqlənir. İndi də Lələ deyəndə bayat, bayatı deyində Lələ xatırlanır.

Nizami ölməz poemaları, Mehseti rübai'ləri, Füzuli, Nəsimi qəzəlləri, Xətai məsnəvisi, Q.Bürhanəddin tuyuqlarını ilə tanıdığı kimi, el şairi Lələ də dərin fəlsəfi məzmun daşıyan bayatıları ilə tanınır. F.e.d., professor İ.Abbaslı yazar ki, Ləleyə olan sonsuz məhəbbət onu "Əsli və Kərəm" dastanına da getirib çıxarmış, bu xalq romanının aparıcı obrazlarından birinə çevirmiştir. "Kitabi-Dədə Qorqud"u Dədə Qorqudsuz, "Koroğlu"nu Aşiq Cünunsuz, "Qul Mahmud"u Qaracaoğlansız düşünmək mümkün olmadığı kimi, Kərəmi də Lələsiz təsəvvür etmək çətindir. Maraqlıdır ki, Lələ bir sıra türk xalqları içərisində geniş yayılmış "Əsli və Kərəm" dastanlarının ancaq Azərbaycan variantına məxsus bir bədii obrazdır.

M.Təhmasib və M.Qasımlı yazırlar ki, Azərbaycan dastanlarında tarixi həqiqətlərlə səsleşən şoxlu Lələ surəti vardır. Bir sıra dastanlarda həttə "müəlliflər" özlərini dastana Lələ şəkillində, lələ rolunda daxil edirlər. Ümumiyyətə, lələlər tarixdə olduqları kimi son dərəcə vəfali, sədaqətli, fədakar verilirlər. "Əsli-Kərəm"deki Sofi də bələ lələ surətlərindəndir. Sofi lələ Kərəmə candan bağlı olan sədaqətli dostdur. O, Kərəmin cəfakes həmdəmi, bütün əziiyyət və müsibətlərinin, axtarış və iztirablarının sahibidir.

Klassik Azərbaycan və ümumən Şərqi poeziyası nümayəndələrinin təxəlliş seçmə ənənəsi Azərbaycan tarixində özünəməxsus yeri olan el şairlərinə və aşqlarına da şamil edilir. Lələ də xalqın hiss və həyəcanının, arzu və istəyinin, həsrət və möhnətinin ifa-

dəcisi olduğundan belə bir təxəllişü seçmişdir..

XVII əsrde Azərbaycan milli musiqisinin inkişafında xidmətləri olan, dövrünün en məşhur xanəndəsi Hafiz də özüne Lələ təxəllişünü götürmüş və Hafiz Lələ kimi tanınmışdır.

Təessüflər olsun ki, indiyə qədər Lələ təxəllişlü bu el şairinin adını öyrənmək mümkün olmamışdır. Əvvəla, dediyimiz kimi Lələ bayatı şairidir. Bayatı isə dörd misralı, yeddi hecalı kiçik şer formasıdır.

Bu cür yiğcam dördlükdə şerin bütün qaydalarını gözləmək, əlavə məlumatlar vermək sadəcə olaraq mümkün deyildir. İstər klassik, istərsə də xalq şeri formalarının əksəriyyətində müəllifin adını, soyadını, hətta atasının adını, təxəllişünü, doğulduğu yeri və başqa məlumatların bir qismini bəzəzi şer nümunəsində yazmaq mümkün olduğu halda, bir bayatiya isə vəzn, ölçü, qafiyə, heca xatırınə əlavə nəyise yerləşdirmək sadəcə olaraq mümkün deyildir.

İkincisi isə, xalq bayatlarında bir sıra şəxs adlarına təsadüf edilir. Məsələn, Əli, Kərəm, Abdulla, Qurban, Hüseyn, Məmi, Razi, Abbas, Eyvaz və s.. Bu şəxslər ya adları möhürünləşmiş bayatıları müəllifləridir, ya da həmin bayatıları müəyyən məqamlarla əlaqədar olaraq öz istəklərinə uyğun şəkildə sonradan söyleyənlərin imzalarıdır. Kim bılır, bəlkə də Lələ təxəllişü ilə tanıdığımız bu şair də bir zamanlar söylədiyi bayatlarında öz həqiqi adını qeyd etmişdir. Bu gün isə möhürbəndli bayatların içərisində Lələ təxəllişlü şairin əsl adını tapıb üzə çıxarmaq çox çətindir.

Faiq
ŞÜKÜRBƏYLİ,
filologiya üzrə
fəlsəfə doktoru

